

əvvəl 12-ci sahifədə

8-ci mif: Çaldıran döyüşündə Səfəvibr odlu səlahələn olmadı - lanna görə mağlub olublar.

Türk ömrü boyu qalxan gezdirmebil. Çunki qalxan müdafiə xarakteri dayanı bir silahdır. Türk arcaq hücum edib. Ona görə de türk üçün haqqıton da uzaq məsələn, gür serif etməden düşməni öldürmek kişilik olameti sayılmışdı. Amma demek ki, Səfəvillerin topxanası, silah yox idi, bu, kökündən yalnızdır. *Çənəd Azərbaycan ordusunun ilk dəfə küləvi şəkildə toplarla tozluhzine Hesen padşah Bayandurun dövründə cəhd edilib.* Sultan Yaqub dövründə Azərbaycan ordusunda, yeni o zaman Ağqoyunu ordusunda top da, topxana da vardı. *Hetta* özləri top dözdülərlər. Səfəvilerin de toplanı vardi, hettə Səfəv toplarının Əzəmətəxus adları da olub "balyamez" və "zemburək". Zemburək kiçik çaplı top idi, balyamezler isə haubitsa, yeni uzaqvuran mühasirə toplanı idi.

9-cu mif: Şah İsmayıllı

Osmanlı ilə müharibəyə

Avropanın dövlətləri təhlükə edilər

Deyirler ki, Şah İsmayıllı Bizans imperatorları ilə yaxşırdı. Və onlar İsmayıllı təhlükə edəldi ki, Osmanlı ilə müharibə eləsin. Axi, 1453-cü iləndən sonra Bizans imperatorluğu yox idi. Bizans olmadığı bir halda, Şah İsmayıllı o məktubu görəsen kimə yaxımız? Öksino, Sultan Selim hərbi Avropa dövlətləri ilə müharibəni teləm-teləsik dayandırıb, Venesiya ilə, Genuya ilə, Avstriya ilə apardı. Müharibələri dayandırıb, güzəşli şərtlərlə süh münəvələsi imzalayıb və bütün gücünü Şərqi yonlaşdırıb. Sultan Selimin Şərqi yürüşü deyənde, səhbat təkcə, Səfəviler dövlətləndən getirdi. Təessüf ki, bunu da biz yanlış izah edirik. Selimin məqsədi aslinde Şərqi tutmaq idi. Adam Şərqi doğru hücum siyaseti yeridirdi. Selimin vaxtından Avropa ölkələri ilə Osmanlı müharibə aparmayıb. Öksino, Selimin apardığı siyaseti İslami dünəyni parçalayırdı. Tutaq ki, İsmayıllı onla-ri tabirinə desək, şie idi. **Bes Məməlük sultanlığının** günahı ne-

idi? Onlar ki sunnî idilər. Niyyə dəmirki, əksinə Avropa dövlətləri Sultan Selimi qızılındır İslam dənəyinin üstüne salırdılar? Deyirki, Şah İsmayıllı Xətai Avropaya alındı, onunla müharibə apardı. Niyyə biz tənsini demirik? Niyyə biz Sultan Selimi ittihəm etmirik ki, Avropa dövlətləri ilə sülh bağladı, öz dindəşan ilə döyüdü, öz soydaşan ilə döyüdü? Tutaq ki, səfəvi ilə dindəşdiydi, amma an azindan axı soydaş idilər.

yenişənilər vardi. Faktiki olaraq türkün qanını töken bu yenişənilər idi. Ne yaxşı ki, o filmi çəkiblər. *Orada yeniləndən tərəmə obrazlar pax gözel görürün - xorvat Rüstəm pəşə, yunan İbrahim pəsa. Səfəvillerin östüne nəcə böyük hevəsle yürüşə gedirdilər?* "Fateh" filminde nəcə böyük hevəsle Qaramanlınlı yandırıb, kül edirlər! Halbuki, Qaramanlılara təmiz türk idi. Və hamim filmin ortasında Qolendorfler üşyani var idi, hansı ki, qolendorflər təmiz ikonalarla dua etdiyi gördü. Şah

de yürüsə başlıdı. Və İsmayıllı Təbrizə qayıdı, Təbrizdə yene eyni torətən ilə qarşılış. Bundan sonra Şah İsmayıllı ona xanaxayı etmiş keçmiş mütəffiqlərinin cezalandırıb. Şirvan, Şəki hakimiyəti və Kaxetiya, Kartli hakimiyəti üzərində yörür. Və onlan özüne təbə edirid. Şah İsmayıllı bu yürüşləri 1518-24-cü illəri etibar edir. Gürçü xronikasında qeyd olunur ki, İsmayıllı Tiflisə daxil olandan sonra əinslənlər kilsələrdə ikonalarla dua etdiyini gördü. Şah

Çaldıran döyüşü haqqında 11 mif - Karəm Məmmədli ilə "Səsli tarix"



Osmanlı ordusunun Çaldıran döyüşündən sonra Təbrizde qala bilinməsinin sırrı indi açılır. Osmanlılar Təbrizdə cami bir həltə qala bildi. Bunun iki sabəti vardi, bərincisi Tebriz əhalisi müqavimət göstərirdi, ikincisi Sultan Selim Osmanlı ordusundan bektəşilərin qışından qorxmışdı. **Ona görə teləm-teləsik Təbrizdən qaçı.** Nədənse hem bizim tarixlərimiz, hem türk hemkarlarınıñ bu bərəde susurlar. Bektəşilər inanc baxımından kim idilər? Qızılbaş. "Möhəşəm yüzü" filminde gelecekkə sultan olacaq Mustafa andır, arda dığ-qələ qulqassanız görəcəksiniz ki, temiz qızılbaş andır. "Allah, Allah. Həzrəti Əli adı, Zülfiqar adı...". Filmin özü bilməden qızılbaş andını orada sesləndirir. Osmanlı ordusunun nüvəsini təmiz türklər - Bektəşilər ocaqlan toxşılı edirdi, bir da

sufi dervişər, sufi türkəldir, onların qırğını ilə meşğıl idilər. Bunulular onlar türkün qışasını atlardırlar, İslamlar onlar üçün sadəcə pərdə idi.

10-cu mif.

Çaldıran döyüşündən sonra

Şah İsmayıllı hər bir zəfər qazanılmayıb

Çaldıran döyüşündən sonra Şah İsmayıllı Sultanlıyyə istiqamətinə çəkildi. Sultanlıyyadə İsmayıllı ehtiyat orduyu vardi. Sultan Selimin Təbrizi teləm-teləsik tərəfəsindən bir sabəti da bu idi, İsmayıllı İsmayıllı in dəha böyük qüvvə ilə gelib onu mühasirəyə sala bildi. Ona görə Sultan Selim geri çəkildi. Geri çəkilişləndə Qarahisar istiqamətindən da, Qoşqasır istiqamətindən da qızılbaşlarla döyüş olur. Ondan sonra Sultan Selim çəkildi, Misir istiqamətin-

İsmayıllı da ehtili-kitab adımı idi, şakla stasiyati bütövəstik hesab edirdi. Ona görə da oradakı ikonalların çoxunu Kur çayına tularımdı ki, siz bütövəstilərde meşğıl olursunuz. Siz kitab atılısınız, tek Allaha inanımlısanız, ikonalaraya yok.

11-ci mif: Şah İsmayıllı
eyş-işrat qurşambı,
sarayda vəfat edib

Şah İsmayıllı ölümüne gelince, bəzi mənbələr deyir ki, Şəkide ov zamanı tərəfəndi, estələcmə olmudur. Gürçü mənbələrində isə qeyd olunur ki, Yağlıca düzündə ov etdiyindən sonra geri çəkildi və fatid yədər. Yeni, İsmayıllı eyş-işrat zamanı, yəyib-ləğmək zamanı deyil, at belində olmuşdur. At belində hökmənlər, edan adam elə at belində da ödədi. Onu hansısa fealiyyətsizlikdə suçlamaz düzgün deyil.

Sonluq

Çaldıran döyüşündən mahiyətin işirdilmesi - Azərbaycanla Türkiye arasında məqsədyönüllü şəkilər soyuqluq yaratmağı idarət edir və ideoloji rupordur. Bu ruporu sudsurmazlığı təqdimidir. Qardaşlar arasında incikli də olur, savaş da olur. Sonunda qardaş qardaşdır. Və sonda tamaşaçıları nələnlər, babaların yaddaşından erşər boyu suzulub gelmiş bir itədəni demek isteyirəm:

Can vəsen, qardaş ver,
Min il keçə, yad olmaz.